





# Milli Qurtuluş Gününə həsr olunmuş möhtəşəm bayram konserti



## MAİL

**İyunun 9-da Binəqədi rayonunda müasir Azərbaycan tarixində əlamətdar günlərdən biri - 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunmuşdur.**

Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütün xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızı, müstəqilliyimizi, yolumu illərlə gözəlmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindir, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirən, dərinə dərk edənlər üçün çox əzizdir. Vətəni, xalqını sevən həmin çətin, ağır günlərin dəhşətini yaşayan, hadisələri gözleri ilə gören insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yarıdan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev.

Azərbaycan xalqı ulu öndərin adı ilə bağlı bu əziz günü böyük bayram şənlikləri ilə yad edir. Bu münasibətlə Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları Eldar İbrahimov, Mədər Musayev, Rafael Cəbraylov, RİH başçısının müavini, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparatın şöbə müdiri, hüquq-mühafizə orqan-



ları və icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak etmişlər.

Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında açıq havada baş tutan bayram tədbiri "Natiq" ritm qrupunun təqdim etdiyi musiqi nömrələri ilə başlamışdır. Qonaqların

pərvər və şən əhval-ruhiyyəli mahnların nümayişi ilə davam etdirilmişdir.

Dövlət və cəmiyyət olaraq hər sahədə həyatımıza dönüş və xilas günü kimi daxil olmuş Milli Qurtuluş Günü münasibətilə təşkil olunmuş bayram konsertinə qar-

gözəl rəqs nümunələri böyük coşqu ilə qarşılanmışdır.

"Anadolu Atəşi" 2001-ci ildən bu günədək İsrail, Almaniya, Çin, Hollandiya, Ukrayna, Belçika, İsveçrə, Yaponiya, Avstriya, Qətər, Liviya, Rusiya, Azərbaycan, Sibir, Rumıniya, Bosniya və Herse-



və minlərlə rayon sakininin izlədiyi konsert respublikamızın tanınmış incəsənət ustalarının - İlqar Muradov, Aybəniz Həşimova, Mələxanım Əyyubova, Ağadadaş Ağayev, Lalə Məmmədova, Ramal İsrailov və digərlərinin ifasında vətən-

daş Türkiyənin "Anadolu atəşi" rəqs qrupunun ifası xüsusi rəng qatmışdır. Öz ifa tərzini və peşakarlığı ilə şöhrət qazanmış, yaradıcılığında Şərq və Qərb mədəniyyəti elementlərini özündə təcəssüm etdirən qrupun bir-birindən

qovına, Dubay, Yeni Zelandiya, İtaliya, Slovakiya, Belarus, İngiltərə, Gürcüstan, Suriya, Sloveniya, Malayziya, Bəhreyn, Yunanistan, İspaniya və digər ölkələrin səhnələrində çıxış edib, Anadolu mədəniyyətini dünyaya tanıdım.

İlk adı "Rəqsin sultanları" olan qrup 1999 - cı ildə Mustafa Erdoğanın başçılığı ilə yaradılmışdır. Qrupun yaradılmasının məqsədi Şərqlə Qərbin mədəniyyətlərinin birliyinə təkan verməklə dünyada sülhü təbliğ etmək olmuşdur. İlk vaxtlar 90 nəfər gənc rəqqasla fəaliyyətə başlayan qrup 2002 - cildən dünya turuna çıxmış və 93 ölkədə 3 min 850 şou göstərmiş 35 milyondan çox sənətsevər tərəfindən izlənmişdir.

"Anadolu Ateşi" 2001 - ci ildən bu günədək İsrail, Almaniya, Çin, Hollandiya, Ukrayna, Belçika, İsveçrə, Yaponiya, Avstriya, Qətər, Liviya, Rusiya, Azərbaycan, Rumıniya, İtaliya, Slovakiya, Belarus, İngiltərə, Gürcüstan, Suriya, Bəhreyn, BƏƏ, Yunanistan, İspaniya və s. ölkələrdə səhnəyə çıxaraq türk mədəniyyətini dünyaya tanıtmışdır.

Vətənpərvər mahnların mahir ifaçısı ömükdər artist Azərinin ifasında səslənən və üçrəngli, ay-ıulduzlu bayrağımızın dalğalanması ilə müşayiət olunan "Çırpıncı Qara dəniz" mahınının sədalı altında bayram konserti möhtəşəm atəşfəşanlıq yekunlaşmışdır.

## Səyyar görüşlər problemlərin həllində mühüm rol oynayır

### MAİL AĞAXANOV

Ölkə başçısının icra strukturları qarşısında müəyyən edilmiş ciddi tələblərdən biri də vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə diqqətlə yanaşılması ilə bağlıdır. Binəqədi Rayon İcra Hakimiyyəti də fəaliyyətini bu tələblər çərçivəsində quraraq vətəndaşların qəbulunun təşkili, onların müdaxirəsinə vaxtında baxılması istiqamətində zəruri tədbirlər həyata keçirir.

Əhalinin problemlərinin həlli istiqamətində gerçəkləşdirilən mühüm tədbirlərdən biri də sakinlərlə münəzəm olaraq keçirilən səyyar görüşlərdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının iştirak etdiyi belə görüşlər əhalinin kütəvi tədbirlər evində keçirilən növbəti görüşdə rayon icra hakimiyyətinin məsul vəzifəli şəxsləri, müxtəlif idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin 132 nəfər mikrorayon sakinini iştirak etmişdir.



Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirmişdir ki, ölkə başçısı İlham Əliyevin tapşırığı və tövsiyələrinə müvafiq olaraq yerlərdə sakinlərlə münəzəm görüşlər keçirilir, onları rahat edən problemlərin həlli istiqamətində tədbirlər görülür: "Bu görüşlərdə qaldırılan problemlərin bəziləri yerində həll olunur, digərlərinin həlli nəzarətə götürülür. Bu problemlərin bəzilərinin həllinin

obyektiv səbəblərdən uzanması da mümkündür. Amma onların heç biri diqqətsiz qalmır və icraya yönəldilir. Bütün müraciətlər qeydiyyatlı alınır və aidiyyəti şəbələrə göndərilir. Həyata keçirilən bütün layihələr, görülən işlər əhalinin rahatlığı, yaxşı yaşaması üçündür. Bizim vəzifəmiz insanlara layiqli xidmət göstərməkdir, onların problemlərinin həllinə yardımçı olmaqdır".

Xaləddin İsgəndərov həmçinin bildirmişdir ki, ra-

yonda mövcud olan bütün problemlər ölkə başçısının diqqət və qayğısı ilə mərhələlərlə həllini tapacaq, əhəlidə rahat yaradan məsələlər aradan qaldırılacaqdır: "Möhtərəm Prezident İlham Əliyevin bütün rayonların icra hakimiyyətlərinin başçılarında müəyyən edilmiş diqqət və qayğısı insanları üzləşdiyi problemlərin həllinə nail olmaq, vətəndaşlara layiqli xidmət göstərməkdir. Bu prinsip bizim fəaliyyətimizin də əsasını təşkil edir.

Hər hansı məsələ ilə bağlı Binəqədi RİH-ə müraciət edən vətəndaş yüksək səviyyədə diqqət olmalı, heç kim narazı olmamalıdır. Ola bilər ki, obyektiv səbəblərdən vətəndaşın problemi həllini tapmasın, amma ona münasibət yaxşı olmalıdır. Bir sözlə, bizi bu vəzifəyə ona görə təyin ediblər ki, insanlara xidmət edək. Rayon rəhbəri olaraq



mövcud problemlər barədə kifayət qədər geniş məlumat var və onların həlli üçün ciddi tədbirlər həyata keçirilir. Lakin elə problemlər də var ki, onlar barədə bilavasitə vətəndaşlarla keçirdiyimiz görüşlərdə xəbər tuturuq. Yəni vətəndaşlarla keçirilən səyyar görüşlər mövcud problemlərin öyrənilməsinə və im-

kan daxilində həllinə xidmət edir. Məsələn, məlumatlıyıq ki, yay mövsümü ilə əlaqədar sakinlər içməli su ilə bağlı Səkinlərin Müdaxirə Xidmətinə müraciət edirlər. Bu və digər problemlərin həlli üçün operativ tədbirlər həyata keçirilir".

Görüşdə iştirak edən 9-cu mikrorayon sakinini, professor Məmmədəli Paşayev bildirmişdir ki, son iki ildə Binəqə-

di rayonunda həyata keçirilən məqsədyönlü abadlıq-quruculuq işləri sakinlərin tələblərindən rəhbərliklə qarşılıqlı olaraq həyata keçirilir. "Piyadaların normal hərəkəti üçün səkiyə yeni binalarda istismar müddətini başa vurmuş liftlər yenisi ilə əvəz olunur, küçələrdə asfalt döşənir, binaların dam örtük-

ləri təmir olunur, zirzəmilər çirkab sularından təmizlənir. Su, işıq və qazın verilməsində mövcud olan problemlər aradan qaldırılıb. Sakinlərin istirahəti üçün əlverişli şərait yaradılır. Bu yaxınlarda Adil Məmmədov 119 sayılı binanın qarşısında yeni park istifadəyə verildi. Burada insanların istirahəti üçün hər cür şərait yaradılıb. Bunun davamı olaraq hazırda A.Məmmədov 115 sayılı binanın qarşısında nümunəvi park salınır. Butun bunlar böyük zəhmət və vəsait tələb edir. Ümid edirik ki, Binəqədi qısa zamanda paytaxtın ən nümunəvi rayonu olacaq".

Qəsəbə sakinlərindən Elçin Abdullayev, Şərif Həsənov, Elşən Tahirov, İlkin İbrahimov və başqaları çıxış edərək mikrorayonda həyata keçirilən quruculuq işlərinə görə minnətdarlıqlarını bildirmiş, rayon rəhbərliyindən onları rahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etmişlər.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov sakinlərin tələblərindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.









